

Bu səhifədə tövsiyə olunan çay avadanlığı üçün təzə çay yarpağının su tərkibi 75%, quru çayda isə 5% təşkil edir.

Yerli çay istehsalı məlumatlarımıza görə, 4 kq yaş çay yarpağı 1 kq quru çay verir.

| | Nəmlik (%) | Ümumi Çəki (kq) |
|--------------------|------------|-----------------|
| Orijinal | ≈ 75 | ≈ 100 |
| Soldurduqdan sonra | ≈ 70 | ≈ 85 |
| Təmirdən sonra | ≈ 60 | ≈ 65 |
| Rolling sonra | ≈ 60 | ≈ 65 |
| Quruduqdan sonra | ≤ 5 | ≤ 26 |

Yuxarıdakı məlumatlar yerli çay istehsalı məlumatlarımızdandır və müxtəlif bölgələrdə çay istehsalında sapmalar ola bilər.

1. Solmaq

Təzə yığılmış çay yarpaqlarının nəmliyi daha çox olduğu və ot qoxusu daha ağır olduğu üçün onları qurutmaq üçün sərin və havalandırılan otağa qoymaq lazımdır. Quruduqdan sonra çay yarpaqlarının sululuğu azalır, yarpaqlar yumşaqlaşır, çəmən qoxusu yox olur. və çay yarpaqlarının aroması aşkar edilir ki, bu da sonrakı emal üçün əlverişlidir, məsələn, fiksasiya, burulma, fermentasiya və s. Hazırlanan yaşıl çayın rəngi, dadı və keyfiyyəti solmayan çaydan daha yaxşıdır.

2 dəst DL-TQJ-20 çay qurutma rəfindən istifadə etməyi tövsiyə edirik, hər partiyaya 50 kq tutumlu, 100 kq çay yarpağına 2 dəst lazımdır, iş vaxtı təxminən 1-2 saatdır.



Assistant
Tea Wither Rack
DL-TQJ-20

Layers: 20 Layers
Diameter: 118 cm
Materials: Bamboo
For All Kinds Tea

Capacity 2.5 kg per tray
Capacity 50 kg per rack
Natural Bamboo Products **L:125cm W:125cm H:240cm**

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

20 ədəd Bambuk Paletli Çay Təbii Soyulmuş Rəf DL-TQJ-20 ilə

| Tövsiyə olunan İş Məlumatı | |
|----------------------------|------------------|
| Temp | Otaq temperaturu |
| Vaxt | 1-2 saat |
| Tutum | Hər qaba 2,5 kq |

Qurutma pilləsindən sonra rütubətin miqdarı 70%-ə düşəcək, çay yarpağının ümumi çəkisi təxminən 85 kq olacaq.

2. Təmir

Fiksasiya mərhələsi əsasən müxtəlif mayalanmamış və ya yarı fermentləşdirilmiş çayların istehsalı üçün istifadə olunur. Təzə yarpaqlarda fermentin aktivliyi yüksək temperaturda azalır, təzə yarpaqlarda olan çay polifenolları oksidləşdirici fermentasiya üçün dayandırılır və otun iyi aradan qaldırılır, çay yarpaqlarının ətri həyəcanlanır və tərkibindəki nəmlik azalır. təzə yarpaqlar buxarlanır. Təzə yarpaqlar daha yumşaq olur, bu da sonrakı yuvarlanma prosesi üçün əlverişlidir və çay yarpaqları asanlıqla zədələnmir.

1 dəst DL-6CST-50 çay fiksasiya maşını istifadə etməyi tövsiyə edirik, tutumu saatda 25 kq, 85 kq çay yarpağı üçün 1 dəst lazımdır, iş vaxtı təxminən 3 saatdır.



Assistant
Tea Fixation Machine
DL-6CST-50

Voltage : 220V 50HZ
Power : 0.75 KW
Drum Diameter : 500 mm
Drum Length : 650 mm
For Green/Oolong/Yellow Tea

Gas Heating
Capacity 25 kg/h
2.5mm Steel Board

L:115cm W:82cm H:130cm

Website: delijx.com Email: Chois@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

50cm Diametrlı Qaz İstilik Yaşıl / Oolong / Sarı Çay Tərkibli Maşın DL-6CST-50

| Tövsiyə olunan İş Məlumatı | |
|----------------------------|-----------------|
| Temperatur | 250 °C - 320 °C |

| | |
|-----------------|----------------------|
| Vaxt | 5-7 Dəqiqə |
| Döndürmə Sürəti | 30 rpm |
| Tutum | Hər partiyaya 2,5 kq |

Qurutma pilləsindən sonra rütubətin miqdarı 60%-ə düşəcək, çay yarpağının ümumi çəkisi təxminən 65 kq olacaq.

3. Rolling

Yaşıl çay üçün müxtəlif çay yarpaqlarının müxtəlif yuvarlanma vaxtı və fərqli funksiyaları var: Yaşıl çay fermentləşdirilməmiş çaydır. Fiksasiyadan sonra çay yarpaqlarının içərisində oksidləşdirici fermentasiya dayandırılır, buna görə də yaşıl çayın yuvarlanmasının ən vacib səbəbi forma verməkdir.

1 dəst DL-6CRT-30 Çay Yayma Maşını istifadə etməyi tövsiyə edirik, hər partiyaya 5 kq tutumlu, 65 kq çay yarpağı üçün 1 dəst lazımdır, təxminən 3 saat iş vaxtı.

Assistant
...Delix Tea Machine

Handwritten signature

Tea Rolling Machine
DL-6CRT-30

Voltage: 220V 50HZ
Power: 0.55 kw
Barrel Diameter: 30 cm
Barrel Height: 21 cm
For All Kind Tea

5 kg Per Batch
10-50 kg per hour
Stainless Steel Type

L:87cm W:70cm H:100cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767



30sm Nağara Kiçik Daha Ucuz SS Tipi Çay Yarpağı Yayma Maşını DL-6CRT-30

| Tövsiyə olunan İş Məlumatı | |
|----------------------------|--------------------|
| Döndürmə Sürəti | 42 rpm |
| Vaxt | Təxminən 10 Dəqiqə |
| Tutum | Hər partiyaya 5 kq |

Yuvarlanan addımdan sonra nəm miqdarı dəyişməyəcək, rütubətin miqdarı hələ də 60%, çay yarpağının ümumi çəkisi təxminən 65 kq.

4. Qurutma

Yaşıl çayın qurudulması adətən çay yarpaqlarında olan nəmin buxarlanması üçündür ki, çay yarpaqları bərkilsin və formalı olsun, daha yığcam olsun və yaşıl çayın ətirini artırmaq üçün yaşıl ot ləzzəti yayılsın.

1 dəst DL-6HZ-2 Çay Qurutma Maşından istifadə etməyi tövsiyə edirik, hər partiyaya 6-8 kq tutumlu, 65 kq çay yarpağına 1 dəst lazımdır, təxminən 3 saat iş vaxtı.



Assistant
DL-6CHZ-2QB

Rotary Tea Dryer
DL-6CHZ-2QB

Voltage : 220V 50HZ
Heating Power : 3 kw
Tray Layers : 10 Layers
Tray Diameter : 50 cm
For All Kind Tea

6 kg Per Batch
Drying Area : 2m²
All Stainless Steel

L:71cm W:68cm H:135cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

10 qatlı 50sm nimçə Mini ən kiçik fırlanan tipli çay qurutma maşını DL-6CHZ-2QB

| Tövsiyə olunan İş Məlumatı | |
|----------------------------|------------------|
| Temperatur | 85 °C - 95 °C |
| Döndürmə Sürəti | 6 rpm |
| Vaxt | 40-60 Dəqiqə |
| Tutum | 6-8 kq / partiya |

Yuvarlanan addımdan sonra nəm miqdarı 5%-dən az olacaq, çay yarpağının ümumi çəkisi təxminən 25 kq olacaq.

5. Çeşidləmə

Çayın hazırlanması prosesində yığılan çayın ölçüsü, forması və yaşı fərqli olduğundan istehsal edilən çayın keyfiyyəti də fərqli olur. Və çay istehsal prosesi zamanı qırıla bilər, biz müxtəlif sinifləri və müxtəlif ölçüləri təsnif etməliyik. Çaylar seçilir və müxtəlif növ çaylar müxtəlif qiymətlərlə satılır və bununla da çay istehsalından maksimum gəlir əldə edilir.

Assistant
...Delix Factory

得力. 自转筛

**Vibrating Winnowing Sorter
DL-6CFX-435QB**

Voltage: 220V
Power: 300 W
Grade Level: 4
For All Kind Tea Sorting

300 kg Per Hour
Vibrating & Winnowing
All Stainless Steel Type

L:98cm W:52cm H:119cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

Kiçik Tip Çay Winnower Sorter Ekranlayıcı Maşın DL-6CFX-435QB

6. Qablaşdırma

Fərqli bölgələr və müştərilər üçün hər kəsin qablaşdırma üçün fərqli ehtiyaclarını bilə bilmərik. Fərqli qablaşdırmalar üçün aşağıdakı linklərə daxil olaraq sevimli qablaşdırmanı seçə bilərsiniz.

Kotirovka alın

Bu səhifədə tövsiyə olunan avadanlığın xülasə modeli və tələb olunan miqdarı aşağıdakılardır:

| ad | Model | Kəmiyyət |
|--------------------------------------|---------------|----------|
| Çay üçün rəf | DL-TQJ-20 | 2 |
| Çay düzəltmə maşını | DL-6CST-50B | 1 |
| Çay dəyirmanı | DL-6CRT-30 | 1 |
| Çay qurutma maşını | DL-6CHZ-2QB | 1 |
| Çay Çeşidləmə Maşını | DL-6CFX-435QB | 1 |

Bu səhifədə tövsiyə olunan avadanlıqların kotirovkasını əldə etmək üçün aşağıdakı üsullarla bizimlə əlaqə saxlayın.



↑ ↑ **Kotirovkanı birbaşa əldə etmək üçün ikona klikləyin** ↑ ↑



Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓